

The gender aspects of educators' professional activities in modern times

Elza Mollayeva

Doctor of Philosophy in Pedagogy, Associate Professor. Azerbaijan.

E-mail: elzamollayeva@rambler.ru

<https://orcid.org/0000-0002-5128-8214>

Abstract. The role of gender aspects in developing teachers' professional activities in educational institutions is emphasized in the article. The teacher is a key figure in the approach to gender equality in the education system. Today, the promotion and realization of the idea of gender equality at all stages of education depend on the competence of the teachers and their awareness of gender issues. It is noted that one of the three levels identified in realizing the gender concepts and approaches in the teaching and learning process – meso level – is directly related to the teacher's ability how to solve gender problems. The article presents considerations of gender aspects as a new model of the pedagogical process in improving the effectiveness of the teaching system. The author notes that teachers' gender awareness is manifested in the pedagogical interpretation of gender issues, the demonstration of gender tolerance, and the impact of effective teaching strategies on students.

Keywords: preschool education, gender equality, gender skills, gender differences, gender issues.

<http://dx.doi.org/10.29228/edu.111>

To cite this article: Mollayeva E. (2020) The gender aspects of educators' professional activities in modern times. Journal of Preschool and Primary Education, V. 230, Issue I, pp. 87–96.

Article history: Received — 05.09.2019; Accepted — 27.09.2019

Müasir dövr təhsil müəssisələrində pedaqaqun peşə fəaliyyətinin gender aspektləri

Elza Mollayeva

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan.

E-mail:elzamollayeva@rambler.ru

<https://orcid.org/0000-0002-5128-8214>

Xülasə. Məqalədə təhsil müəssisələrində pedaqaqun peşə fəaliyyətinin səmərəliliyinin artırılmasında gender aspektlərinin rolundan danışılır. Təhsil sistemində gender yanaşmasının həyata keçirilməsi prosesində müəllim əsas sima olaraq qalır. Bu gün təhsilin bütün mərhələlərində gender bərabərliyi ideyalarının tablığı və tətbiqi pedaqaqun səristəliliyindən, gender dünyagörüşündən asılıdır. Qeyd olunur ki, təlim və tərbiyə prosesinə gender yanaşması təcrübəsinin tətbiqində müəyyənləşdirilən üç şəviyyədən biri – mezosəviyyə birbaşa müəllimin gender problemlərinin həlli bacarıqları ilə bağlıdır. Məqalədə pedaqaqji prosesin səmərəliliyinin artırılmasında gender aspektlərinin nəzərə alınması pedaqaqji prosesin yeni modeli kimi təqdim olunur. Müəllif qeyd edir ki, müəllimin gender bacarıqları onun gender problemləri ilə bağlı məsələləri pedaqaqji aspektdən düzgün izah edərək, gənc nəslə aşılmasına, öz şəxsi nümunəsində gender toleranlılığını nümayiş etdirməsindən üzə çıxır.

Acar sözlər: məktəbəqədər təhsil, gender bərabərliyi, gender bacarıqları, cinsi fərqlər, gender problemləri.

<http://dx.doi.org/10.29228/edu.111>

Məqaləyə istinad: Mollayeva E. (2020) Müasir dövr təhsil müəssisələrində pedaqaqun peşə fəaliyyətinin gender aspektləri. «Məktəbəqədər və ibtidai təhsil», № 1 (230), sah. 87–96.

Məqala tarixçəsi: göndərilib – 05.09.2019; qəbul edilib – 27.09.2019

Giriş / Introduction

Dünyanın bir sıra qabaqcıl ölkələrində gender münasibətlərinin tədqiqat tarixi yanım əsra bərabər olsa da, Azərbaycanda bu tədqiqatlar XX əsrin sonlarından başlayır. Bu mənada gender tərbiyəsi Azərbaycan pedaqaqikasında yeni mövzudur. Gender problemləri çoxşaxəli olduğundan onu müxtəlif elmlər aspektində öyrənmək vacibdir. Demokratik dəyərlərə üstünlük verən hər bir ölkənin dövləti siyasetində gender münasibətlərinin baza prinsipi olan *egalitarizm* (bərabər hüquqlara və bərabər əmək bölgüsünə əsaslanan ailə münasibətləri) prioritet məsələ kimi əsas yerlərdən birini tutur.

Son illərdə gender anlayışının geniş yayılması cəmiyyətdə sosial rolların cinsi mənsubiyətə görə bölüşdürülməsi ilə bağlı ortaya çıxan problemlərin aktuallaşmasından irəli gəlir. Yaşadığımız cəmiyyətdə demokratik dəyərlərin vüsət alması, cinslərindən asılı olmayaq, cəmiyyətin bütün üzvlərinin maraqlarının təmin olunması və hüquqlarının qorunması üçün bərabər şəraitin yaradılması zərurətini qarşıya qoyur. Cəmiyyətdə öz yerini müəyyənləşdirmək mərhələsini yaşayan gender münasibətləri kişi və qadının şəxsiyyət, davranış xüsusiyyətləri barədə təsəvvürlərin toplusudur və o, müəyyən cinsə aid davranış normallarının mənimsdəilməsi prosesinin nəticəsi kimi qarşıya çıxır.

Əsas hissə / Main part

Gender anlayışının müasir tərifinə görə, «insanlar yalnız bioloji olaraq kişi ya da qadın cinsinə mənsub doğulurlar. İnkıraf prosesində isə, ilk növbədə, ailədə və cəmiyyətdə tərbiyə almaqla onlar oğlan və qız olmağı öyrənir, böyüdükdən sonra qadın və ya kişiyyə çevrilirlər. Onlara müvafiq davranış və baxışlar, rol və fəaliyyət, oks cinsə necə münasibət başlamak öyrənilir... Gender rolunu müəyyən edən də elə bu davranışlılardır» [Gender təliminə dair metodik vassait. 2002].

Gender anlayışının elma daxil edilməsinin bir sıra səbəbləri vardır: təhlili bioloji müstəvidən sosial müstəviyə keçirmək, «cinslərin təbii təyinatı» haqqında mövcud olan fərziyyə və stereotipləri təzkib etmək, cinslər arasındaki sosial fərqləri aradan qaldırmaq və s. «Cəmiyyətdə kişi, yaxud qadın olmaq yalnız bu və ya digər anatomiq əlamətlərə malik olmaq demək deyil. Bu, həm də əvvəlcədən biza bəxş edilmiş gender rolunu yerinə yetirməkdir. Gender münasibətləri qadın və kişini cəmiyyətdə... vəziyyətini təyin edən sosial model kimi qurulur. Cinsi mənsubluq əsasında davranış və ya digər vərdişlərə məyil haqqında fikir söylemək olmaz. Qadın olmaq, hələ heç də dərhal *femin* xüsusiyyətlərə malik olmaq demək deyildir. Eləcə də kişi cinsinə mənsubluq *maskulinliklə* üst-üstə düşmür» [Gender: tarix, cəmiyyət, mədəniyyət. 2003].

Bu gün təhsil sistemində gender aspektlərinin nəzərə alınması zəruri amil

kimi meydana çıxır. Təhsilin bütün mərhələlərində gender bərabərliyi ideyalarının tətbiqi və tətbiqi müəllimin şəxsi gender bacarıqlarından, gender dünyagörüşündən asılıdır.

Təlim və tərbiyə prosesinə gender yanaşma təcrübəsinin tətbiq olunmasında müyyən edilən üç səviyyədən biri – mezosəviyyətə birbaşa müəllimin gender bacarıqları ilə bağlıdır.

Tərbiyəçi-müəllimin gender bacarıqları onun gender problemlərinə pedaqoji aspektdən yanaşaraq, onu gənc nəslə aşılamasında, öz şəxsi nümunəsində gender toleranlığının nümayiş etdirilməsindən özə çıxır. A.N.Kamenskayaya görə, «pedaqoqun gender bacarıqları üç istiqaməti özündə birləşdirir: pedaqoji fəaliyyət, pedaqoji ünsiyət və şəxsi gender bacarıqları».

Pedaqoji fəaliyyətdə gender bacarıqlarına aşağıdakılardır daxildir:

- tərbiyə olunanların gender aspektindən psixoloji və yaş xüsusiyyətlərini bilmək;

- məktəbəqədər müəssisələrin program və dərsliklərində möqsədli istifadə etməklə uşaqların gender özünüdərkənə nail olmaq;

- uşaqlara gender doyarlarının aşılması prosesində səmərəliliyi artırmaq üçün zəruri tədris materiallarını düzgün şəcərə qruplaşdırmaq, proqnozlaşdırmaq, uşaqların gizli gender xüsusiyyətlərinə əşkar çıxarmaq [Kamenskaya A. 2006].

Tərbiyəçi-müəllim gender mədəniyyətinin daşıyıcılarından və onun gender biliklərinə nə dərəcədə malik olması uşaqlarla ünsiyətdə, onların gender səsiallaşmasında mühüm rol oynayır. Müasir təhsil sisteminde gender xüsusiyyətlərini nəzərə alan, hərtərəfli gender biliklərinə malik olan mütəxəssislər böyük ehtiyac duyulur, çünki gender bacarıqları müasir pedaqoji kadr hazırlığında əsas komponentlərdən biri kimi qəbul edilir.

Müasir gender tədqiqatları göstərir ki, müəllimlər həm məktəbəqədər təhsil müəssisələrində, həm də digər təhsil müəssisələrində pedaqoji prosesin həyata keçirilməsində qadın və kişi xüsusiyyətlərinin ənənəvi gender yanaşmasına əsaslanan differensiallaşma aparırlar. Onların fikrincə, oğlan və qızların bacarıqları, qabiliyyətləri fərqli olduğundan, təlimə yanaşmaları, tərbiyəvi xüsusiyyətləri də müxtəlif olur. Pedaqoqlar bu müxtəlifliyi qızlar üçün xeyirxahlılaşdır, qayğıkeşliklə, incəlikdə, mərhəmətli olmaqla, oğlanlar üçün isə ciddi, sərt, tələbkar, qarşıya qoyulan məqsədə inadla can atmaqdə, dözlümlü olmaqdə görürler. Tərbiyəçi-müəllimlər uşaqlarda məhz bu keyfiyyətləri tərbiyə etməklə gender stereotiplərini onların sürüruna yeridirlər.

Məktəbəqədər təhsil müəssisələri pedaqoqlarının fəaliyyətini gender aspektindən araşdırın O. B.Otvechalina qeyd edir ki, məktəbəqədər müəssisələrdə çalışın tərbiyəçi-müəllimlərdə uşaqlara münasibətdə özünü göstərən gender bərabərsizliyi onların gender dünyagörüşünün ziddiyətli olması ilə əlaqəlidir. Sözdə gender bərabərliyini pedaqoji prosesin əsas amillərindən hesab edən pedaqoqlar iş

prosesində uşaqların geyimine münasibətdə, uşaqlara verilən əmək tapşırıqlarının bölgüsündə, şəxsi keyfiyyətlərin və uğurların qiymətləndirilməsində, cəzalandırılmasında bu amili unudurlar [Otvechalina O. 2005].

Tərbiyəçi-müəllimlər oğlanlara münasibətdə qızlara nisbətnən daha sərt tərbiyə əsulları seçir və onları tez-tez cəzalandırırlar. Oğlanları aqressivliyini, davakarlığını töbii qəbul edən pedaqoqlar qızlar üçün bu xüsusiyyətləri arzu edilməz hesab edirlər. Bu da pedaqoqların gender dünyagörüşünün ənənəvi tələblərə əsaslanması ilə sərtlənir. Məhz bu yanaşmanı, demək olar ki, pedaqoqların hamısı nümayiş etdirir. Müasir pedaqoqlar təlim-tərbiyə prosesində düzgün gender yanaşmasının zərurılığını qeyd etsələr də, onu həyata keçirmək üçün gender münasibətləri haqqında nəzəri biliklərə və gender bacarıqlarına malik deyillər. Bəzən gender münasibətləri haqqında nəzəri və praktik biliklərin olmaması onlarda qadınla kişinin sosial bərabərliyi haqqında yanlış təsəvvürlərin yaranmasına götürüb çıxarır. Pedaqoji fəaliyyətdə gender yanaşmasını yalnız gender bacarıqlarına malik olan pedaqoq reallaşdırır bilər. Gender bacarıqları məhdud və geniş mənada qəbul edilsə bilər.

Məhdud mənada gender bacarıqları müəllimin pedaqoji fəaliyyətində qadın və kişiin cəmiyyətdəki sosial rollarını, vəzifələrini, qarşılıqlı münasibətlərini, statuslarını düzgün müəyyən etməsində ifadə olunur. Bu halda o, gender anlayışı haqqındaki biliklərini usağa və ümumilikdə, qrupa tətbiq edə bilər. Bundan başqa, müəllim öz pedaqoji fəaliyyətinə gender aspektindən tənqidi yanaşmaq qabiliyyətinə də malik olmalıdır.

Geniş mənada gender bacarıqları pedaqoqun «gender» anlayışını psixososial və sosiomədəni cəhətdən qəbul etməsində, qadın və kişiin aid olduğu mədəniyyət çərçivəsində malik olduğu hüquq və vəzifələrinin düzgün qiymətləndirilməsində ifadə edilir. Tədqiqatçı Q.A.Olxovikə görə, gender münasibətləri haqqında dünyagörüşünə, biliklərə malik olan müəllim gender identifikasiyini düzgün müəyyən etməyi, uşaqlara gender bərabərliyi dəyərlərini aşılamağı, pedaqoji prosesin səmərəliliyinin yüksəldilməsində gender pedaqogikasının imkanlarını müəyyən etməyi bacarmalıdır [Genderne obrazovanie v podgotovke uchitelya. 2006]. Tərbiyəçi-müəllimlər gender bacarıqlarına həm də uşaq fəaliyyətinə psixologiya-pedaqoji və didaktik aspektində rəhbərliyində gender xüsusiyyətlərinin nəzərə alınması daxildir. Mövcud elmi-pedaqoji ədəbiyyatda müəllimin gender bacarıqlarının *məlumatverici, refleksiv, təşkilati* komponentləri haqqında məlumat verilir [Chekalina A. 2006].

Məlumatverici komponentə gender pedaqogikası və gender psixologiyasına aid müxtəlif suallar, məlumatlar daxildir ki, buraya təlim-tərbiyə prosesinin subyektlərinin gender xüsusiyyətləri haqqında biliklər, cəmiyyətdə qadın və kişiin statusu haqqında dünyagörüşü və uşaq ədəbiyyatının, dərsliklərin gender ekspertizası daxildir.

Refleksiv komponent müxtəlif gender problemlərinə şəxsi münasibəti, özünütökümləşdirməni ifadə edir.

Təşkilatlı komponent dedikdə, buraya gender sosiallaşmasının təşkil edilməsi və təhsildə mövcud olan gender problemlərinin, fərqlərinin düzgün dərk edilməsi, onlara təsir edə bilmək, pedaqoji-psixoloji cəhətdən olverişli şəraitin yaradılması məsələləri də daxildir. Gender bacarıqları həm də məşğolunın gender ideyalarını əsasında təşkil edilməsi və müxtəlif mövzuların gender münasibətləri baxımından imkan və yollarından istifadə edilməsini nəzərdə tutur.

Pedaqoji prosesin səmərəliliyinin artırılmasında gender aspektlərinin nəzərə alınması pedaqoji prosesin yeni modelinin əsasını təşkil edir. V.P.Simonova görə, tərbiyəçi-müəllimin özünü və uşaqların gender dominantlığını müəyyənləşdirməsi tolim prosesinin səmərəliliyini yüksəldir. Gender dominantlığı dedikdə, insanda hansı başlanğıcın – *femin* və ya *maskulin* başlanğıcın dominant olması nəzərdə tutulur [Simonov P. 2005]. İnsanlar gender dominantlığına görə dörd tipə bölündür: *maskulin, femin, androqin və amorf*. Hər bir insan orqanizmində həm bioloji, həm də psixoloji cəhətdən kişi (lat. *masculinitus – kişi*) və qadın (lat. *femina – qadın*) xüsusiyyətləri mövcuddur. Bu iki başlanğıcın arasındaki nisbət qadın (estrogen) və kişi (testosteron) cinsi hormonlarının qanda miqdərini, eyni zamanda, gender istiqamətlərinin səviyyəsini müəyyən edir. Əgər insanda maskulinlik yüksəkdirsa, o, kişilərə məxsus xüsusiyyətlərə malik olur. Həmin xüsusiyyətlər bunlardır: özünü lider kimi aparmaq, aqressiv, analitik ağıla malik olmaq, hökmli, öz mövqeyini və fikrini müdafiə edən, rəhbərliyə meyilliilik, müstəqil fəaliyyət, tez və asan qərar qəbul etmək, özünənim, güclü şəxsiyyət, həlliəcisi mövqə tutmağa hazır olmaq, riskə meyilliilik. Əgər insanda qadın hormonları çoxluq təşkil edirsə, bu, özünü qadına xas olan xüsusiyyətlərin (məlahətli, həyatsevər, güzəştə getməyi bacarmaq, utencaq, incə, zərif, tez aldanan, sədəqətli, həssas, anlayışlı, təsəlli verən, yumşaq xasiyyətlə, kobudluq etməyən, uşaqları sevən, sakit) qabarıqlığında bürüzu verir. Elmi adəbliyatlarda, uşaqların gender orientasiyasından asılı olaraq, tolim prosesinin təşkilinin spesifikliyi aparılan təqiqatların nöticəsi kimi verilmişdir. Burada həm də *maskulin* və *femin* orientasiyalı qruplarla işləyən tərbiyəçi-müəllimin nələri nəzərə alması, onlara tolim-tərbiyə işini qurması yolları da öz əksini tapmışdır.

Maskulin orientasiyalı qruplarla işləyən pedaqoq bunları bilməlidir:

- vizual informasiyaya daha çox yer vermək;
- materialın izahında mücərrəd təfakkürə müəyyən qədər yer vermək;
- hər bir məşğolunın sonunda mütləq ümumiləşdirmə aparmaq və nəticə çıxarmaq;
- dialoqlar və diskussiyalar təşkil etmək;
- fikirlərin məntiqiliyinə və sübut edilməsinə xüsusi diqqət yetirmək;
- cütürlər işi təşkil etmək və uşaqların özünüqiyəmtəndirməsinə etimad göstərmək.

Femin orientasiyalı qruplarda işləyən müəllim üçün bunları bilmək vacibdir:

- konkret yazı nümunələri və hesablamlar tətbiq etmək;
- iştirakçıların nitq bacarıqlarından istifadə etmək;
- kollektiv iş formasından istifadə etmək;
- təlim-tərbiyə prosesinin gedisətini və nəticələrini şöhr etmək;
- emosional mühitə təsir edən həyatı nümunələr göstərmək.

Məktəbəqədər yaşı uşaqlarla işləyən tərbiyəçi-müəllimin gender yanaşmasına asaslanan fəaliyyət modeli O.P.Nagel tərəfindən işlənib hazırlanmışdır. Onun təsnifatında aşağıdakı bacarıqlar sadalanır:

Nəzəri bacarıqlar:

- oğlan və qızların psixoloji statuslarındakı fərqlər;
- məktəbəqədər yaş dövründə uşaqların cinsi-rol sosiallaşmasının inkişafı;
- uşaqların qadın və kişi kimi formalasdırılmalarının metod və vasitələri haqqında biliklərə malik olmaları.

Diaqnostik bacarıqlar:

- cinsi – rol sosiallaşmasında tədqiqatın diaqnostik metodlarından istifadə etmək səriştəsinin olması.

Şəxsi bacarıqlar:

- öz şəxsi keyfiyyətlərini, gender stereotiplərini, identikliyini, reallaşdırıldığı gender rolunu dərk etməsi.

Texnoloji bacarıqlar:

- müəllimin məktəbəqədər yaşı uşaqların fəaliyyətinin təşkilində gender yanaşmasını tətbiq etməsi [Nagel O. 2008].

Məktəbəqədər yaşı uşaqların tərbiyəsində gender yanaşmasının tətbiqini qarşısına məqsəd qoyan tərbiyəçi-müəllimin bunları bilməsi vacibdir:

- məktəbəqədər yaşı uşaqların cinsi-rol sosiallaşmasının səviyyəsini müəyyənləşdirmək;

- uşaqların gender xüsusiyyətlərini nəzərə almaqla ətraf mühitin layihələşdirilməsinə həyata keçirmək, yəni onları əhatə cdən mühitdə gender modelini aşkarlayaraq istifadə etmək;

- mövcud ümumtəhsil proqramları və texnologiyalarını gender münasibətləri baxımından təhlil etmək;

- cinsi-rol tərbiyəsinin metodik və didaktik cəhətdən tömən olunması yollarını araşdırmaq;

- valideynlər üçün məlumatlar və məsləhətlər hazırlamaq.

Hər iki cinsdən olan uşaqlardan ibarət qruplarda iş aparan tərbiyəçi-müəllim iş prosesində bir sira amilləri nəzərə almalıdır ki, bu da uşaqların gender tərbiyəsinə müsbət təsir göstərə bilər.

Gender münasibətləri baxımından qrupda istifadə edilən aşağıdakı forma və

metodlarının, tapşırıqlann seçilməsi zərurudur:

- Qrupun gender tərkibinin nəzərə alınması: əgər bir cinsdən olan uşaqların sayı digərindən nisbəton çoxdur, belə şəraitdə gender xüsusiyyətləri özünü çox gec bürəzu verir.

- Cinslərin psixofizioloji xarakteristikası, hafızə, qavrama, riyazi və nitq qabiliyyətləri, hissələr, maraqlar, özünüqıymətləndirmə, özünənəzərət, daxili mətivasiya, ünsiyət üslubu nəzərə alınmalıdır.

- Hər bir uşaqın fərdi gender səviyyəsi nəzərə alınmaqla, onun gender inkişafını stimullaşdırmaq məqsədi ilə ona qabiliyyətlərini, yaradıcı potensialını, gender fərdiliyini üzə çıxarmağıda kömək etmək lazımdır.

- Oğlanların daha çox fəal olduğunu və özünənənamını hiss edən müəllim, qızları da fəallaşdırmağa çalışmalıdır.

Təlim prosesində oğlanları tədqiqatçılıq bacarıqlarının daha yüksək, riyazi düşüncələrinin daha dominant olması nəzərə alınmalıdır.

Təlim prosesində qızların ətrafdakılara ünsiyət maraqları, nitq qabiliyyətləri nəzərə alınmaqla, onları daha müstəqil olmağa istiqamətləndirmək lazımdır.

Oğlan və qızların davranışlarının müşahidə və təhlilindən belə nəticəyə gəlmək olar:

- Onların psixoloji, aqli və fiziki fəaliyət baxımından fərqli olması: oğlanlar daha çox səs-küy salırlar, lakin bu, o demək deyil ki, onların nöqsanları daha çoxdur. Əslindən qızların sakit, gizli xarakterli, «nəzərə çarpmayan» nöqsanları daha çox olur.

- Oğlanlarla hər hansı bir qarşışdırma və ya münaqişə zamanı qızlar böyükklərə şikayət etməyə daha çox meyillidirlər. Bu da onların daha çox «zərərçəkən» tərəf kimi qəbul edilməsinə şərait yaradır. Gender münasibətləri nöqtəyi-nəzərindən yanaşıqdı, bunu düzgün hesab etmək olmaz. Oğlanlar, qızlara nisbəton, daha hərəkətli olduqlarından dərslərdə nizam-intizami pozan, tənəffüs lərde nadincilik edərək səs-küy salan tərəf kimi qəbul edilirlər. Özünüqıymətləndirmədə fərqlər mövcuddur: «Qızlar öz imkanlarını qıymətləndirərkən daha ağıllı və realist davranışlarırlar. Müəyyən edilmişdir ki, oğlanlar öz imkanlarını, adətən, həddindən artıq qiymətləndirirlər. Qızlar isə əksər hallarda özlərinə təngidir yanaşmayı bacarırlar» [Bayramov Ə., Əlizadə Ə. 2006].

Oğlanların və qızların fəaliyyətinin qiymətləndirilməsi zamanı gender aspektləri baxımından aşağıdakı fərqləri nəzərə almaq lazımdır:

- Oğlanlarda axtarılıq qabiliyyəti daha yüksək olur, onlar yeni ideyalar irəli sürür, lakin bu ideyaların həyata keçirilməsində dəqiqlik və səlhiqilik göstəriciləri qızlara nisbəton aşağı olur. Professor Ə.Bayramov və professor Ə.Əlizadənin müəllif olduğu «Psixologiya» dərsliyində yazılır: «Qızlar, oğlanlara nisbəton, daha sözbəxan olur, tapşırılmış iş üçün daha çox məsuliyyət hiss edir və onu,

adətən, həvəslə yerinə yetirməyə çalışırlar» [Bayramov Ə., Əlizadə Ə. 2006].

- Müəllim tərəfindən uşaqə verilən hər hansı bir qiymətin subyektiv xarakter daşımıası müəllimin gender dünyagörüşünün səviyyəsinin qonaqbəxş olmamasından xəbər verir.

Oğlan və qızların ahəngdar inkişafı və fəaliyyət göstərmələri üçün onların təlim materiallarını həm məntiqi, həm də obrazlı və intuitiv qavramalarına şərait yaratmaq lazımdır, çünki «Oğlana təsir etmək üçün onun maraqlarını nəzərə almaq, ona verilən tələbləri məntiqi surətdə əsaslandırmağı bacarmaq zəruridir. Qızlara isə...hissələr vasitəsilə təsir etmək lazımdır» [Bayramov Ə., Əlizadə Ə. 2006]. Bunun üçün verilən tapşırıqları müxtəlif əsaslarla həll etmək olar.

Müəllim oğlanların yerinə yetirdikləri tapşırıqlardakı nöqsanları qeyd edərkən onların emosional həssəsləşməsini və narahatlığını nəzərə almalıdır. Bunun üçün müəllim öz iradalarını qısa və konkret şəkildə onların nəzər-diqqətinə çatdırmalıdır, əks təqdirdə, bu emosional gərginliyə davam götiərə bilməyən oğlanlar müəllimə qulaq asmaq istəməyəcək və onu eşitməyəcəklər.

Müəllim qızların yerinə yetirdikləri tapşırıqlardakı nöqsanları onların diqqətinə çatdırarkən həmin sohvlərin düzgün qəvrənilməsinə mane olan emosional həssəsləşmə nəzərə almalıdır.

Təhsilin bütün səviyyələrində olduğu kimi, məktəbəqədər təhsil pilləsində də təlim və tərbiyə prosesinə gender yanaşma təcrübəsinin realizə edilməsində müəyyən edilən üç səviyyədən biri – mezosəviyyə birbaşa tərbiyəçi-müəllimin gender bacarıqları ilə bağlıdır.

Tərbiyəçi-müəllimin uşaqların gender xüsusiyyətlərini öyrənməsi ilə yanaşı, özünün də gender fərdiliyini müəyyənləşdirməsi üçün özündü diaqnozlaşdırmanı dəha yaxşı bilməsi vacibdir.

Müasir dövrdə gender pedaqogikası, ümumi pedaqogikanın bir sahəsi kimi, gender təhsilinin konsepsiyasını, onun qarşısında duran vəzifələri və məqsədləri, məzmunu özündə ehtiva edir, tərbiyədə gender yanaşmasının tətbiqində səmərəli, əlverişli yolların tapılması və pedaqoji prosesin əsas siması olan müəllimə gender bacarıqlarının formalşdırılmasını nəzərdə tutur.

Nəticə / Conclusion

Aparılan araşdırmalardan bu nəticəyə gəlirik ki, Azərbaycan pedaqoji elmində gender istiqamətləri mövzusu yeni olduğu üçün hələ kifayət qədər tədqiq edilməmiş sahə hesab olunur. Bu gün təlim-tərbiyə prosesində gender yanaşması bütün yaş dövrlərində nəzərə alınmalı, xüsusilə də məktəbəqədər dövrdə bu problemə ciddi diqqət yetirilməli, müəllim və tərbiyəçilərin gender bacarıqlarının xüsusiyyətləri elmi-pedaqoji cəhətdən geniş araşdırılmalıdır.

Demokratik comiyyətin formalşamasında gender bərabərliyi dəyərlərinin gənc

nəslə aşılanması müasir təhsilin qarşısında duran əsas vəzifələrdən biridir, lakin bu prosesin mərkəzində duran müəllimlərin heç də hamisi gender bacarıqlarına malik deyillər. Buna görə də müasir gender pedaqogikasının qarşısında duran vəzifələrdən biri də pedaqoji prosesin iştirakçılarından biri olan müəllimdə gender bacarıqlarının formallaşdırılmasıdır.

İstifadə edilmiş ədəbiyyat / References

1. Bayramov Ə., Əlizadə Ə. (2006). Psixologiya. Bakı: «Çinar-Çap». 620 s.
2. Əhmədov H. (2010). Azərbaycan təhsilinin inkişaf strategiyası. (monoqrafiya). Bakı: «Elm». 800 s.
3. Gender təliminə dair metodik vəsait. (2002). Qərb Universiteti Gender Araşdırmalar Mərkəzi. Bakı, 205 s.
4. Gender: tarix, cəmiyyət, mədəniyyət. (2003). Qərb Universiteti Gender Araşdırmalar Mərkəzi. Bakı, 356 s.
5. Gendernoe obrazovanie v podgotovke uchitelya. (2006). (materiali Vserossiyskoy konferensii.) Tomck.
6. Kamenskaya A. (2006). Gendersiy podxod v pedaqoqike. (diss.dok.ped.nauk.) Rostovna-Donu, 341s.
7. Nagel O. (2008). O genderom obrazovanii doshkolnikov. «Doshkolnoe vospitanie», №4.
8. Otvechalina O. (2005). Osobennosti genderix predstavleniy vospitatelnis do shkolnikx obrazovatelnx uchrejdjeniy. (avtoreferat diss. kand. psix. nauk.) Moskva.
9. Simonov P. (2005). Uchet genderix razlichiy v obrazovatelnom prosesse. «Pedaqogika», №5.
10. Chekalina A. (2006). Gendernaya psixologiya. (uchebnoe posobie). Moskva, «Os-89».